



AZ ERBAYCAN RESPUBLİKASININ
NAZIRLAR KABINETI

Q R A R

105

Bakı şəhəri 4 iyun 2010-cu il

“Azərbaycan Respublikasında gəmiçilik dövlət qeydiyyatına alınması Qaydaları”nın təsdiq edilməsi barədə

Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti **Q R A R A L I R**:

1. “Azərbaycan Respublikasında gəmiçilik dövlət qeydiyyatına alınması Qaydaları” təsdiq edilsin (lavə olunur).

2. Bu qərar imzalandı 1 gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının
Baş naziri

A.Rəsi-zadə

Azərbaycan Respublikasında gəmilərin dövlət qeydiyyatına alınması

QAYDALARI

1. Ümumi müddəalar

1.1. Bu Qaydalar Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsinə, Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 20 aprel tarixli 395 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası haqqında sənədlər", Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 11 aprel tarixli 564 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dəniz gəmilərinin rəsmi reyestrinə, onların tərtib edilməsi və aparılması Qaydaları"na, Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarının və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin tələblərinə uyğun olaraq hazırlanmışdır və gəmilərin dövlət qeydiyyatına alınması qaydalarını müəyyən edir.

1.2. Azərbaycan Respublikasının Dövlət gəmi reyestrində və berbout-çarter reyestrində gəmilərin dövlət qeydiyyatı (kiçik cəmi gəmilər və hərbi gəmilər istisna olmaqla) Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası (bundan sonra - Administrasiya) tərəfindən həyata keçirilir.

1.3. Gəmilərin (kiçik cəmi gəmilər və hərbi gəmilər istisna olmaqla) dövlət qeydiyyatı (gəminin ilkin və təkrar qeydiyyatı) gəminin inası, həmin gəmi üzərində mülkiyyət və digər hüquqlarının məhləmləsi, məhdudlaşdırılması, bağasına keçməsi və bu hüquqlara xitam verilməsi barədə məlumatların reyestrə daxil edilməsindən, bu məlumatların yenilənməsindən və silinməsindən ibarətdir.

1.4. Gəmilər, onlara mülkiyyət hüququna və gəmidə digər hüquqlarına, habelə onlara olan hüququn məhdudlaşdırılmasına dair məlumatlar (ipoteka və sair məhdudlaşdırıcılar) Dövlət gəmi reyestrində (1 nömrəli ləvə) qeydiyyata alınır.

1.5. Xarici dövlətin gəmi reyestrində qeydiyyata alınmış gəmilər qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş hüquqi şəxs və ya Azərbaycan Respublikasının vətəndaşına berbout-çarter müqaviləsinə əsasən icarə verildikdən, berbout-çarter reyestrində (2 nömrəli ləvə) qeydiyyata alınır.

Gəmilərin berbout-çarter reyestrində qeydiyyata alınması gəmilərin Dövlət gəmi reyestrində qeydiyyata alınması ilə eyni qaydada həyata keçirilir və gəmiyə

“Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzmk hüququ haqqında müvəqqəti hədətənamə” (3 nömrəli ləvə) verilir.

1.6. Azərbaycan Respublikasının Dövlət gəmi reyestrinin və berbout-çarter reyestrinin tərtib edilməsi və aparılması, onlarda dəyişikliklərin və düzəlişlərin edilməsi, eləcə də həmin reyestrlərdən məlumatın verilməsi Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 11 aprel tarixli 564 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dəniz gəmiçiliyinin rəsmi reyestrləri, onların tərtib edilməsi və aparılması Qaydaları”na uyğun olaraq həyata keçirilir.

1.7. Bu Qaydalarda istifadə olunan şərtlər aşağıdakılardır:

qeydiyyat sıra nömrəsi – gəmiyə mülkiyyət, eləcə də digər hüquqlarının məmləkətləşdirilməsi, məhdudlaşdırılması və ya xitam verilməsi, habelə gəmiyə bəndə qədər (alqı-satqı müqaviləsi və s.) bağlanması ilə əlaqədar Dövlət gəmi reyestrində aparılan qeydlərə verilən nömrə;

gəminin BDT (MO) nömrəsi – gəmiyə Beynəlxalq Dəniz Təkilatı tərəfindən verilən nömrə (identifikasiya nömrəsi).

2. Gəminin ilkin dövlət qeydiyyatı

2.1. Gəminin ilkin dövlət qeydiyyatına alınması gəmiyə salındığı gündən, eləcə də gəmiyə bəndə qədər (alqı-satqı müqaviləsi və s.) bağlandıqdan və ya Azərbaycan Respublikasının dəniz limanına daxil olduğu gündən 1 (bir) ay müddətində həyata keçirilməlidir.

2.2. Gəmiyə bəndə qədər (alqı-satqı müqaviləsi və s.) bağlandıqdan və ya onun üzərində hüquqlar məhdudlaşdırıldıqdan sonra qanunvericilikdə bəqəhənləndirilməməsi dərəcəsi, 5 (beş) iş günü müddətində rəsmi Administrasiyaya müraciət edilməlidir.

2.3. Bu Qaydaların müddəalarına uyğun olaraq Dövlət gəmi reyestrində ilkin dövlət qeydiyyatına alınmış gəmiyə qeydiyyat nömrəsi, gəmi mülkiyyəti üçün “Gəmi mülkiyyət hüququ haqqında hədətənamə” (4 nömrəli ləvə) və “Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzmk hüququ haqqında hədətənamə” verilir (5 nömrəli ləvə).

2.4. Dövlət gəmi reyestrində gəminin ilkin qeydiyyatı üçün şərtlər aşağıdakılardır:

2.4.1. yeni gəminin inşaat edilməsi;

2.4.2. gəmiyə bəndə qanunvericiliklə müəyyən edilmiş qaydada bağlanmış qədlər (alqı-satqı müqaviləsi və s.);

2.4.3. qanuni qüvvəyə minmiş məhkəmə qərarları;

2.4.4. gəminin Azərbaycan Respublikasının dəniz limanına daxil olması;

2.4.5. gəminin bəqəhənləndirilməsi (vərsələndirilməsi) qanun üzrə və ya vətəndaşlıq üzrə və ya hər iki şərtlə keçməsi.

2.5. Gəminin ilkin dövlət qeydiyyatı həmin gəminin mülkiyyəti və ya onun üzərində digər hüquqlarına malik olan şəxs (gəmi sahibi) tərəfindən verilmiş rəsmi sənəddə həyata keçirilir.

2.6. rəsmi sənəddə onun təqdim edilmiş fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, hüquqi şəxsin ismi və ünvanı göstərilmişdir.

2.7. Hüquq id ed nin adından ba qa xs riz verdikd , h min xsin s lahiyy tl ri notariat qaydasında t sdiq edilm lidir.

2.8. G mil rin ilkin dövl t qeydiyyatına alınması üçün a a ıda göst ril n s n dl r t qdim olunmalıdır:

2.8.1. g minin mülkiyy tçil ri v ya onun üz rind dig r ya hüquqlarına malik olan xsl r t r find n doldurulmu riz -anket (6 nömr li lav);

2.8.2. Az rbaycan Respublikası v t nda ının xsiyy t v siq si v sur ti (müvafiq olaraq Az rbaycan Respublikasının razisind cn binin qeydiyyatına alınması haqqında v siq v ya Az rbaycan Respublikasının hüdudlarında istifad edilm si üçün v t nda lı ı olmayan xsin xsiyy t v siq si);

2.8.3. hüquqi xsin dövl t qeydiyyatını t sdiq ed n s n dl rin notariat qaydasında t sdiq edilmi sur ti;

2.8.4. Az rbaycan Respublikasının qanunvericiliyi il mü yy n edilmi qaydada g miy mülkiyy t hüququnu v g miy dig r ya hüquqlarını t sdiq ed n müvafiq s n d v ya m hk m nin q rarı, habel qeyd edil n s n dl rin notariat qaydasında t sdiq edilmi sur ti;

2.8.5. xarici dövl tl rin dövl t g mi reyestrind n çıxarılmasını t sdiq ed n s n din sli v ya apostil edilmi sur ti;

2.8.6. g minin BDT (MO) nömr sinin alınmasına dair s n d;

2.8.7. g mi radiostansiyasının f aliyy ti üçün xüsusi icaz ;

2.8.8. ça ırı siqnalının alınmasını t sdiq ed n s n d;

2.8.9. g minin istismara yararlı olmasına v d niz n qliyatı sah sind mövcud beyn l xalq konvensiyaların t l bl rin uy unlu unun yoxlanılmasına dair akt;

2.8.10. ölçü had tnam si v notariat qaydasında t sdiq edilmi sur ti;

2.8.11. g minin t snifat had tnam si v notariat qaydasında t sdiq edilmi sur ti;

2.8.12. g minin üzgüçülüü yararlılı ı haqqında had tnam v notariat qaydasında t sdiq edilmi sur ti;

2.8.13. dövl t rüsümünün öd nilm sini t sdiq ed n q bz.

2.9. G minin dövl t qeydiyyatına alınmasına dair riz v ona lav olunmu s n dl rd çatı mazlıqlar a kar edilm dikd , 5 (be) i günü müdd tind reyestr rd müvafiq qeydiyyat aparılaraq, riz çiy “G miy mülkiyy t hüququ haqqında had tnam ” v ya “Az rbaycan Respublikasının Dövl t bayra ı altında üzm k hüququ haqqında had tnam ”, el c d qeydiyyatına alınmı g miy qeydiyyat nömr si verilir. lav ara dırma z rur ti yarandıqda, bu müdd t 15 (on be) i günün d k artırıla bil r.

2.10. T qdim edilmi s n dl rd g minin qeydiyyatına alınması üçün imtinaya s b b olmayan çatı mazlıqlar a kar edildikd , h min s n dl r riz çiy qaytarılır v çatı mazlıqların aradan qaldırılması üçün lav olaraq riz çiy 5 (be) i günü müdd tind vaxt verilir.

2.11. mtinaya s b b olmayan bütün çatı mazlıqlar aradan qaldırılaraq s n dl r yenid n t qdim edildikd , 5 (be) i günü müdd tind müvafiq reyestr d qeydiyyat aparılması t min edilir.

2.12. G minin mülkiyy tçisinin v ya dig r sahibinin yazılı müraci ti sasında onlara “Az rbaycan Respublikasının Dövl t g mi reyestrind n çıxarı ” v ya

“Azərbaycan Respublikasının bərbout-çarter reyestrində çıxarı ” verilir (7 və 8 nömrəli ləvərlər).

3. G mil rinqin dövlət qeydiyyatı

3.1. Hadis və ya hər hansı digər sərbəh ticarət g mi Dövlət g mi reyestrinə vevillər daxil edilmiş mülkətlərə uyğun gəlmişdikdə, bu Qaydaların 1 nömrəli ləvsində göstərilmiş mülkətlərdə dəyişiklik bə verdikdə, g mi tkrar qeydiyyata alınabilir.

3.2. G minin tkrar dövlət qeydiyyatı tsnifat cəmiyyətli rəfindən aparılmış texniki nəzərdə tutulmuş ticarət verilmə hədəm (g minin üzgüçülüğü yararlılığı haqqında hədəm) əsasında bu Qaydaların 2-ci bölməsinə uyğun olaraq həyata keçirilir.

4. G mil rinqin Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzmk hüququnun dayandırılması

Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzng minin xarici dövlətin bərbout-çarter reyestrində qeyd alınması üçün həmin g minin Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzmk hüququ bərbout-çarter müqaviləsinin qüvvədə olduğu müddət ərzində dayandırılmalı, bu bərdə “Dövlət g mi reyestrində çıxarı ” (7 nömrəli ləvərlər) verilməli və “Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzmk hüququ haqqında hədəm ” geri alınmalıdır.

5. G mil rinqin dövlət qeydiyyatından imtina edilməsi

5.1. Aşağıda göstərilən hallarda g minin dövlət qeydiyyatına alınmasından imtina edil bilər:

5.1.1. təqdim edilmiş sənədlər, onların forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun olmadıqda;

5.1.2. g minin dövlət qeydiyyatına alınması bərdə riz bəna hüququ olmayan xst rəfindən verildikdə;

5.1.3. g mi dəniz nəqliyyatı sahəsində Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq konvensiyaların tələblərinə uyğun olmadıqda.

6. G mil rinqin Dövlət g mi reyestrində və bərbout-çarter reyestrində çıxarılması

6.1. G mil rinqə aşağıdakı hallarda Dövlət g mi reyestrində çıxarıla bilər:

6.1.1. mülkiyyətçinin yazılı rəzisi əsasında;

6.1.2. g mi çıxarda edildikdə;

6.1.3. g mi məhv olduqda və ya itkin düşdükdə;

6.1.4. g mi konstruksiya cəhətdən məhv olduqda;

6.1.5. yenidoqurma və ya hər hansı digər dördyözlü rəsmi ticarət işarəsinə gətirilməsinə qadaq qoyulmuşdur ;

6.1.6. Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzmk hüququnu itirdikdə ;

6.1.7. məhkəmə qərarı əsasında.

6.2. Gəmi Azərbaycan Respublikasının Dövlət gəmi reyestrində çıxarıldıqda “Gəminin Azərbaycan Respublikasının Dövlət gəmi reyestrində çıxarılması haqqında arayış” (9 nömrəli ləvə), berbout-çarter reyestrində çıxarıldıqda isə “Gəminin Azərbaycan Respublikasının berbout-çarter reyestrində çıxarılması haqqında arayış” (10 nömrəli ləvə) verilir.



Azərbaycan Respublikasının Dövlət gimninin reyestri

1.	Gimninin qeydiyyat sıra nömrəsi		
2.	Gimninin qeydiyyata alınma tarixi		
3.	Gimninin adı		
4.	Gimninin vətənlili adı (gənə varsa)		
5.	Gimninin qeydiyyat limanı		
6.	Gimninin vətənlili qeydiyyat limanı (gənə varsa) və qeydiyyata alınma tarixi		
7.	Gimninin çağırış signalı		
8.	Gimninin BDT identifikasiya nömrəsi		
9.	Gimninin tipi və təyinatı		
10.	Gimninin üzüm rayonu		
11.	Gimninin mülkiyyətçisi barədə məlumat		
11.1.	adı		
11.2.	ünvanı		
11.3.	payı		
11.4.	vətəndaşlığı		
12.	Gimninin sahibi (gimninin mülkiyyətçisi olmadıqda) haqqında məlumat		
	adı	ünvanı	
13.	Gimniyə və ya onun hissəsinin mülkiyyət hüququnun yaranmasının sənədləri (alqı-satqı müqaviləsi, gimninin alınması haqqında müqavilə və s.)		
14.	Gimninin yükləyici qabiliyyəti		
15.	Gimninin tutumu (tonla)		
	ümumi	xalis	
16.	Gimninin səs ölçüləri (metrlə)		
	tam uzunluğu	tam eni	bortun hündürlüyü
17.	Gimninin səs texniki xarakteristikaları		
18.	Gimniyə tərtib edilmişin adı, yeri, gimninin alınması tarixi		
19.	Gimninin Dövlət gimninin reyestrindən çıxarılmasının sənədi və tarixi		
20.	Gimniyə öz bayrağı altında üzüm yığma icazə verən dövlətin adı		
21.	Gimninin qeyd alınmış ipotekası haqqında məlumatlar		
22.	Gimninin xarici dövlətin bayrağı altına müvafiq təqdim edilməsi haqqında qərar qəbul etmiş müvafiq icra hakimiyyəti orqanının adı və qərarın qəbul edildiyi tarix		

23.	G minin xarici dövl t bayra ı altında müv qq ti üz m k müdd ti	
24.	Berbout-çarter üzr g mini fraxted nin adı v ünvanı	
25.	Az rbaycan Respublikasının Dövl t bayra ı altında üz m k hüququnun dayandırılması tarixi	
Qeydl r		



Azərbaycan Respublikasının berbout-çarter reyestri

1.	Giminin qeydiyyat sıra nömrəsi		
2.	Giminin qeydiyyata alınma tarixi		
3.	Giminin adı		
4.	Giminin vətəli adı (g r varsa)		
5.	Giminin qeydiyyat limanı		
6.	Giminin vətəli qeydiyyat limanı (g r varsa) və qeydiyyatın l v edilmə tarixi		
7.	Giminin çarısı signalı		
8.	Giminin BDT identifikasiya nömrəsi		
9.	Giminin tipi və t yinadı		
10.	Giminin üzüm rayonu		
11.	Giminin mülkiyyətçisi barədə məlumat		
11.1.	adı		
11.2.	ünvanı		
11.3.	payı		
11.4.	vətəndaşlığı		
12.	Gimini berbout-çarter üzrə fraxtedin haqqında məlumat		
	adı	ünvanı	
13.	Gimiyə və ya onun hissəsinin mülkiyyət hüququnun yaranmasının səhələri (alqı-satqı müqaviləsi, giminin inşaa edilmiş haqqında müqavilə və s.)		
14.	Giminin yüklətmə qabiliyyəti		
15.	Giminin tutumu (tonla)		
	ümumi	xalis	
16.	Giminin səhə ölçüləri, (metrlə)		
	tam uzunluğu	tam eni	bortun hündürlüyü
17.	Giminin səhə texniki xarakteristikaları		
18.	Gimiyə qayırma tərsəninin adı, yeri, giminin inşaa edilmiş il		

19.	Berbout-çarter müqaviləsinin bəslənmə tarixi və onun qüvvədə olma müddəti	
20.	Ğminin berbout-çarter reyestrində çıxarılmasının sənədi və tarixi	
21.	Bayrağın dəyişdirilməsi qərarının qeydiyyatda olduğu dövlət	
Qeydlər		

AZƏRBAYCAN RESPUBLİKASININ
DÖVLƏT DİN ZADMI N STRAS YASI



THE STATE MARITIME ADMINISTRATION
OF THE REPUBLIC OF AZERBAIJAN

AZƏRBAYCAN RESPUBLİKASININ DÖVLƏT
BAYRAĞI ALTINDA ÜZMƏK HÜQUQU HAQQINDA
MÜVƏQQƏT HADİTNAMƏSİ
(berbout-çarter reyestrində qeydiyyatda olan gəmilərə verilir)

PROVISINAL CERTIFICATE
OF ENTITLEMENT TO FLY THE FLAG OF THE REPUBLIC OF AZERBAIJAN
(Issued to ships registered in the bareboat – charter registry)

Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsinin tələblərinə müvafiq olaraq
_____ mülkiyyətində olan və

(gəmi sahibinin adı)

_____ tərəfindən

(berbout-çarter üzrə fraxtednin adı)

berbout-çarter müqaviləsinə əsasən istismar olunan _____ gəmisin

(gəminin adı)

Azərbaycan Respublikasının Dövlət bayrağı altında müvəqqəti üzməklə hüququ verilmişdir.

In accordance with the requirements of the Merchant Shipping Code of the Republic of
Azerbaijan _____

(ship's name)

owned by _____

(owner's name)

Bareboat chartered by _____

(bareboat charterer's name)

has been temporarily entitled to fly the flag of the Republic of Azerbaijan

Azərbaycan Respublikasının berbout-çarter reyestrində “_____” _____ 20 ____ il tarixində
_____ nömrəsi ilə qeyd alınmış _____

(gəminin adı)

gəminin dəirmləmələri:

The ship _____ registered in the bareboat charter registry of the

(ship's name)

Republic of Azerbaijan, under registration No _____ on “_____” _____ 20 ____

has been described as follows:

1. BDT nömrəsi _____
IMO number

2. Gəminin tipi _____
Ship's type

3. Ça ır ı s ıgnalı _____
Call sign
4. n a tarixi v yeri _____
Date and place of construction
5. Gövd nin sas materialı _____
Main material of hull
6. Uzunlu u _____ m
Length
7. Eni _____ m
Breadth
8. Bortun hündürlüyü _____ m
Depth
9. Tutumu _____ ümumi _____ xalis _____
Tonnage gross net
10. Müh rrikin növü, sayı v gücü _____
Type, number and output of engines

Bu had tnam g mid saxlanılmalıdır. G mi Az rbycan Respublikasının Dövl t bayra ı altında üzmk hüququnu itirdikd v ya onun berbout-çarter reyestrind n çıxarılması il n tic l n bil n h r hansı bir fövq lad hadis ba verdikd , bu had tnam onu ver n t kilata qaytarılmalıdır.

This Certificate is to be kept on board. If the ship mentioned in this certificate deprives her right to fly the flag of the Republic of Azerbaijan or in the event of any emergencies leading to deletion of the vessel from the bareboat charter registry, this Certificate is to be returned to the issuing Authority.

Verildi y yer _____
Issued at

Verilm tarixi “__” _____ 20 il/y
Issued on

Dövl t D niz Administrasiyasının r isi
Head of the State Maritime Administration

M.Y.
Seal

AZƏRBAYCAN RESPUBLİKASININ
DÖVLƏT DİNİZ ADMİNİSTRASIYASI



THE STATE MARITIME ADMINISTRATION
OF THE REPUBLIC OF AZERBAIJAN

GƏMİYƏ MÜLKİYYƏT HÜQUQU HAQQINDA
HƏDİS NƏMƏ

OWNERSHIP CERTIFICATE

Bununla təsdiqlənir ki, _____ gəmisi Azərbaycan
Respublikasının Dövlət gəmi reyestrində _____
mülkiyyətini kimi qeydə alınmışdır. (gəminin adı)
(mülkiyyətçinin adı)

This is certified that _____
has been registered in the State ship's registry of the Republic of Azerbaijan as a property of
_____ (ship's name)
(name of proprietor)

Qeydiyyat nömrəsi _____ Qeydiyyat tarixi “____” _____ 20__ il/y
Registration number Date of registration

Yuxarıda adı çəkilən gəmiyə aid Dövlət gəmi reyestrində aşağıdakılar qeydə alınmışdır:
The abovementioned ship has been described in the State Ship's Registry as follows:

1. BDT nömrəsi _____
IMO number
2. Gəminin tipi _____
Ship's type
3. Çaırma signalı _____
Call sign
4. İnşaat tarixi və yeri _____
Date and place of construction
5. Gövdənin əsas materialı _____
Main material of hull

6. Uzunlu u _____ m
Length

7. Eni _____ m
Breadth

8. Bortun hündürlüyü _____ m
Depth

9. Tutumu _____ xalis _____
Tonnage gross net

Tutum had tnam si _____
Tonnage certificate

Verilm tarixi “___” _____ 20 il Nömr si _____
Date of issue Number

10. Müh rrikin növü, sayı v gücü _____
Type, number and output of engines

11. G mi vv ll r ba qa bayraq altında üzmü s , vv lki adı v qeydiyyat limanı
Previous port of registry and previous name of the ship (if any) under a foreign flag

Bu had tnam Azərbaycan Respublikasının qanunvericiliyin _____
sas n

(mülkiyy tçinin adı)

_____ g misin mülkiyy t
(g minin adı)

hüququnu t sdiq edir.

According to the legislation of the Republic of Azerbaijan this certificate constitutes
complete evidence of the proprietary right of _____

(name of proprietor)

on _____
(ship's name)

Bu had tnam g mid saxlanılmalıdır. G mi Azərbaycan Respublikasının Dövl t bayra ı altında üzm k
hüququnu itirdikd v ya onun Dövl t g mi reyestrind n çıxarılması il n tic l n bil n h r hansı bir fövq lad hadis
ba verdikd , bu had tnam onu ver n t kilata qaytarılmalıdır.

This is Certificate is to be kept on board. If the ship mentioned in this certificate deprives her right to fly the flag of
the Republic of Azerbaijan or in the event of any emergencies leading to deletion of the vessel from the State ship's
registry, this Certificate is to be returned to the issuing Authority.

Verildiği yer _____
Issued at

Verilm tarixi “___” _____ 20 il/y
Issued on

Dövl t D niz Administrasiyasının r isi
Head of the State Maritime Administration

M.Y.
Seal

AZƏRBAYCAN RESPUBLİKASININ
DÖVLƏT DİNİZ ADMİNİSTRASIYASI



THE STATE MARITIME ADMINISTRATION
OF THE REPUBLIC OF AZERBAIJAN

AZƏRBAYCAN RESPUBLİKASININ DÖVLƏT
BAYRAĞI ALTINDA ÜZMƏK HÜQUQU HAQQINDA
HƏDİS NƏMƏ

CERTIFICATE
OF ENTITLEMENT TO FLY THE FLAG OF THE REPUBLIC OF AZERBAIJAN

Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsinin tələblərinə müvafiq olaraq
_____ mülkiyyətində olan

(gəmi sahibinin adı)

_____ gəmisin

(gəminin adı)

Azərbaycan Respublikasının Dövlət Bayrağı altında üzmək hüququ verilmişdir.

In accordance with the requirements of the Merchant Shipping Code of the Republic of
Azerbaijan _____

(ship's name)

owned by _____

(owner's name)

has been entitled to fly the flag of the Republic of Azerbaijan.

Azərbaycan Respublikasının Dövlət gəmi reyestrində “_____” _____ 20__ il tarixində
_____ nömrəsi ilə qeyd alınmış _____

(gəminin adı)

gəmisin dəyər məlumatları:

The ship _____ registered in the State ship's registry of the
(ship's name)

Republic of Azerbaijan, under registration No _____ on “_____” _____ 20__
has been described as follows:

1. BDT nömrəsi _____
IMO number
2. Gəminin tipi _____
Ship's type
3. Çağırma signalı _____
Call sign

4. İnşaat tarixi və yeri _____
Date and place of construction
5. Gövdənin əsas materialı _____
Main material of hull
6. Uzunluğu _____ m
Length
7. Eni _____ m
Breadth
8. Bortun hündürlüyü _____ m
Depth
9. Tutumu ümumi _____ xalis _____
Tonnage gross net
10. Mühərrikin növü, sayı və gücü _____
Type, number and output of engines

Bu sertifikat gəmidə saxlanılmalıdır. Gəmi Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzümək hüququnu itədikdə və ya onun Dövlət gəmi reyestrində çıxarılması ilə nəticələn bilən hər hansı bir fəvqəladə hadisə baş verdikdə, bu sertifikat onu verən təkilatə qaytarılmalıdır.

This Certificate is to be kept on board. If the ship mentioned in this certificate deprives her right to fly the flag of the Republic of Azerbaijan or in the event of any emergencies leading to deletion of the vessel from the state ship's registry, this Certificate is to be returned to the issuing Authority.

Verildiği yer _____
Issued at

Verilmə tarixi “___” _____ 20 il/y
Issued on

Etibarlıdır “___” _____ 20 il/y
Date of expiry

Dövlət Dəniz Administrasiyasının rəisi
Head of the State Maritime Administration

M.Y.
Seal



AZ ERBAYCAN RESPUBL KASININ
DÖVL T D N Z ADM N STRAS YASI
Azərbaycan Respublikasının Dövl t g mi reyestrind g minin qeydiyyatata alınmasına dair
R Z -ANKET

1.	G minin in a edildiyi vaxtdan da ıdı ı adlar	Adı	Verildiği tarix	D yi dirildiği tarix
2.	Verilm si ist nil n yeni ad			
3.	G minin in a edildiyi vaxtdan qeydiyyatda oldu u limanlar	Limanlar	Qeydiyyatata alınma tarixi	Qeydiyyatdan çıxarılma tarixi
4.	Hal-hazırda qeydiyyatata alınması ist nil n liman			
5.	G minin BDT nömr si _____ verilm tarixi _____			
6.	G minin beyn lخالق çarı sıqnalı _____ verilm tarixi _____			
7.	G minin üz m rayonu			
8.	G minin t snifat c miyy ti haqqında m lumat			
8.1.	Adı			
8.2.	Kodu			
8.3.	Qeydiyyat nömr si			
8.4.	T snifat ni anının i ar si			
8.5.	T snifat had tnam si	verilm tarixi	etibarlılıq tarixi	
9.	G minin ölçül ri	tam uzunlu u		metr
		perpendikulyarlararası uzunlu u		metr
		eni		metr
		bortun hündürlüyü		metr
10.	G minin	ümumi tutumu		ton
		xalis tutumu		ton
		dedveyti		ton

11.	G minin yük ni anına gör suya oturumu					
	Yay			Q1		
11.1.	Bo		metr		metr	
11.2.	Yüksüz		metr		metr	
11.3.	Ballastda		metr		metr	
11.4.	Yüklü		metr		metr	
12.	G minin irin suya n z r n suya oturumu _____metr					
13.	G minin in asına dair m lumatlar					
13.1.	Kilin qoyulma tarixi					
13.2.	n a (istismara verilm) tarixi					
13.3.	n a nömr si					
13.4.	n a t snifat ni anı					
13.5.	n a ed n t r san nin adı					
13.6.	n a ed n mü ssis nin adı					
13.7.	Ölk / h r					
14.	Gövd nin materialı		polad alüminium plastik dig r _____ (göst rin)			
15.	G mi göy rt l rinin sayı v adları		1.			
			2.			
			3.			
			4.			
			5.			
16.	G minin ba müh rriki(l ri) haqqında m lumat		sayı v gücü			
			markası			
			nömr si			
			istehsal tarixi			
			istehsalçı			
			dirs kli val sayı			
			növü	dizel buxar dig r _____		
17.	P r növü	adi addımı nizamlayan p r dig r _____				
18.	G minin sür tin dair m lumatlar	yüklü halda				uzel
		ballastda				
19.	G minin tanklarının ümumi h cmi	yanacaq tankı _____ m ³	içm li su tankı _____ m ³	sürtgü ya ı tankı _____ m ³	çirkab su tankı _____ m ³	dig r tanklar _____ m ³
20.	G minin yük anbarları (tankları) haqqında m lumatlar					
20.1.	G mid yük anbarlarının (tankların) sayı	_____ d d				
20.2.	Anbarların (tankların) h cmi	_____				
21.	G minin yükqaldırıcı avadanlıqları haqqında m lumatlar					
	markası _____		növü _____			
	t hlük siz yükqaldırma ç kisi _____ton		t hlük siz yükqaldırma h ddi _____ metr			

22.	G minin s rni in tutumuna dair m lumatlar		
22.1.	s rni in salonlarının sayı		d d
22.2.	s rni in salonlarının s rni in tutumu		n f r
22.3.	s rni in kayutlarının sayı		d d
22.4.	s rni in kayutlarının ümumi s rni in tutumu		n f r
23.	G minin yelk n qur usu haqqında m lumat		
	markası _____ növü _____		
24.	G minin dor a aclarının sayı v adları haqqında m lumatlar	1. Fok 2. Qrot 3. Bezan	
25.	G minin radiator avadanlıqları haqqında m lumatlar	sas avadanlı ın markası	
		sas avadanlı ın nömr si	
		üz m rayonu	A 1 A 2 A 3 A 4
26.	G minin xilasedici avadanlıqları haqqında m lumatlar		
26.1.	salların ümumi sayı		d d
26.2.	salların ümumi tutumu		n f r
26.3.	xilasedici qayıqlar	sayı	d d
		tutumu	n f r
		müh rrikin markası v gücü	
27.	G minin sükan qur usu haqqında m lumatlar	sükan qur usunun markası	
		elektrik motoru _____ d d hidravlik motoru _____ d d mexaniki sistem _____ d d dig r _____	
28.	G minin lövb r qur usu haqqında m lumatlar	elektrik motoru _____ d d hidravlik motoru _____ d d dig r _____	
		sayı _____ d d tipi _____	
		uzunlu u _____ metr	
		z ncirinin çapı _____ mm	
29.	G minin sukeçirm y n yan ın leyhin qapılarının sayı		
30.	Yan nsöndürm nasosunun sayı v gücü		
31.	G mi had tnam l ri	Verilm tarixi	Etibarlılıq müdd ti
31.1.	Dövl t bayra ı altında üz m k hüququ haqqında had tnam (v v lki)		
31.2.	G miy mülkiyy t hüququ haqqında had tnam		
31.3.	G minin üzgüçülü y yararlılı ı haqqında had tnam		
31.4.	S rni in had tnam si (s rni in g misi üçün)		
31.5.	Ölçü had tnam si		
31.6.	Yük çe idi haqqında had tnam		
31.7.	G mi hey tinin minimal t rkibi haqqında had tnam		
31.8.	Neftl çirkl ndirm nin qar ısının alınması haqqında had tnam		
31.9.	Çirkab sularla çirkl ndirm nin qar ısının alınması haqqında had tnam		
31.10.	Zibill çirkl ndirm nin qar ısının alınması haqqında had tnam		

32.	G minin mülkiyy tçisi haqqında m lumat Hüquqi xs Fiziki xs Dig r _____ fiziki xs olduqda onun xsiyy tini t sdiq ed n s n din nömr si		
32.1.	Adı		
32.2.	Ünvanı	telefon	
		mobil	
		faks	
		e-mail ünvanı	
32.3.	Mülkiyy t növü		
32.4.	Mülkiyy t hüququnu t sdiq ed n s n d dair m lumat		
32.5.	Mülkiyy tçinin BDT nömr si		
		alınma tarixi	
32.6.	Respublika razisind qeydiyyat	tarixi	
		nömr si	
33.	G mi sahibi haqqında m lumat Hüquqi xs Fiziki xs Dig r _____ fiziki xs olduqda onun xsiyy tini t sdiq ed n s n din nömr si		
33.1.	Adı		
33.2.	Ünvanı	telefon	
		mobil	
		faks	
		e-mail ünvanı	
33.3.	Mülkiyy t növü		
33.4.	Sahibliyi t sdiq ed n s n d dair m lumat		
33.5.	Sahibkarın BDT nömr si		
		alınma tarixi	
33.6.	Respublika razisind qeydiyyat	tarixi	
		nömr si	
Bununla t sdiq edilir ki, riz -anketd veril n m lumatlar düzgündür.			
Tarix “ _____ ” _____ 20____ il			
mza _____			Möhür yeri

AZƏRBAYCAN RESPUBLİKASININ
DÖVLƏT DİNİZ ADMINISTRASIYASI



THE STATE MARITIME ADMINISTRATION
OF THE REPUBLIC OF AZERBAIJAN

AZƏRBAYCAN RESPUBLİKASININ DÖVLƏT GÖMRÜK REYESTRNDƏN ÇIXARI

EXTRACT FROM THE STATE SHIP REGISTRY OF THE REPUBLIC OF AZERBAIJAN

1.	Gömrük adı Ship's name		
2.	Reyestr nömrəsi Registry number		
3.	Qeydiyyat tarixi Date of registration		
4.	BDT nömrəsi IMO number		
5.	Çağırış signalı Call sign		
6.	Qeydiyyat limanı Port of registry		
7.	Gömrük tipi Ship's type		
8.	Təsnifat cəmiyyəti Classification society		
9.	Gömrük mülkiyyətçisinin Ship's owner	adı name	
		ünvanı address	
		payı share	
10.	Gömrük icarəçisinin (Bərbout-çarter) Ship's operator (Bareboat charter)	adı name	
		ünvanı address	
11.	Gömrük tutumu Tonnage	ümumi gross	
		xalis net	
		dedveyt deadweight	
12.	Əsas ölçüləri (metrlə) Main dimensions	uzunluq length	
		eni breadth	
		bortun hündürlüyü depth	
13.	Gömrük girovda olması haqqında məlumat Mortgage (if any)		

Bu çıxarı Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası tərəfindən verilmişdir.

This extract is issued by the State Maritime Administration of the Republic of Azerbaijan.

Verildiği yer / place of issue: Bakı şəhəri / Baku city

Verildiği tarix / date of issue:

M.Y.
Seal

Dövlət Dəniz Administrasiyasının rəisi
Head of the State Maritime Administration

AZƏRBAYCAN RESPUBLİKASININ
DÖVLƏT DİNİZ ADMİNİSTRASIYASI



THE STATE MARITIME ADMINISTRATION
OF THE REPUBLIC OF AZERBAIJAN

AZƏRBAYCAN RESPUBLİKASININ BERBOUT-ÇARTER REYESTRİNDƏN ÇIXARI

EXTRACT FROM THE BAREBOAT CHARTER REGISTRY OF THE REPUBLIC OF AZERBAIJAN

1.	Gəminin adı Ship's name		
2.	Reyestr nömrəsi Registry number		
3.	Qeydiyyat tarixi Date of registration		
4.	Gəminin vvv lki bayrağı Ship's previous flag		
5.	BDT nömrəsi IMO number		
6.	Çağırış signalı Call sign		
7.	Qeydiyyat limanı Port of registry		
8.	Gəminin tipi Ship's type		
9.	Təsnifat cəmiyyəti Classification society		
10.	Gəminin mülkiyyətçisinin Ship's owner	adı name	
		ünvamı address	
		pəyi share	
11.	Gəminin icarəçisinin (Bərbout-çarter) Ship's operator (Bareboat charter)	adı name	
		ünvamı address	
12.	Gəminin tutumu Tonnage	ümumi gross	
		xalis net	
		dedveyti deadweight	
13.	Əsas ölçüləri (metrlə) Main dimensions	uzunluğu length	
		eni breadth	
		bortun hündürlüyü depth	
14.	Gəminin girovda olması haqqında məlumat Mortgage (if any)		

Bu çıxarı Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası tərəfindən verilmişdir.

This extract is issued by the State Maritime Administration of the Republic of Azerbaijan.

Verildiği yer / place of issue: Bakı şəhəri / Baku city

Verildiği tarix / date of issue:

M.Y.

Seal

Dövlət Dəniz Administrasiyasının rəisi
Head of the State Maritime Administration

AZƏRBAYCAN RESPUBLİKASININ
DÖVLƏT DİNİZ ADMİNİSTRASIYASI



THE STATE MARITIME ADMINISTRATION
OF THE REPUBLIC OF AZERBAIJAN

GÖMRÜK NƏZƏRİYYƏSİNİN DÖVLƏT GÖMRÜK
REYESTRİNDƏN ÇIXARILMASI HAQQINDA
ARAYI

CERTIFICATE
OF THE DELETION OF THE SHIP FROM THE STATE SHIP'S REGISTRY
OF THE REPUBLIC OF AZERBAIJAN

Gömrük gəminin adı _____

Ship's name _____

Çağırışma signalı _____

Call sign _____

Qeydiyyat limanı və nömrəsi _____

Port of registry and registration number _____

Gömrük gəmi sahibinin adı və ünvanı _____

Owner and address of the owner _____

Gömrük gəminin reyestrindən çıxarılması üçün səs _____

Is removed from the State ship's registry
from “___” _____ 20___ year

Gömrük gəmi “___” _____ 20___ il tarixində

due to _____

Dövlət gəmi reyestrindən çıxarılmışdır.

Məhdudiyatlı rəqəmlər _____

Information on limitations _____

Bu arayı Azərbaycan Respublikasının Dövlət
Dəniz Administrasiyası tərəfindən verilmişdir.

This certificate issued by the State Maritime
Administration of the Republic of Azerbaijan

Verildiği yer _____

Issued at _____

Verilmə tarixi “___” _____ 20___ il

Issued on “___” _____ 20___ year

M.Y.
Seal

Dövlət Dəniz Administrasiyasının rəisi
Head State Maritime Administration

AZƏRBAYCAN RESPUBLİKASININ
DÖVLƏT DİNİZ ADMINISTRASIYASI



THE STATE MARITIME ADMINISTRATION
OF THE REPUBLIC OF AZERBAIJAN

GƏMİNİN AZƏRBAYCAN RESPUBLİKASININ BERBOUT-ÇARTER
REYESTRİNDƏN ÇIXARILMASI HAQQINDA
ARAYI

CERTIFICATE
OF THE DELETION OF THE SHIP FROM THE BAREBOAT-CHARTER REGISTRY
OF THE REPUBLIC OF AZERBAIJAN

Gəminin adı _____

Ship's name _____

Çağırma signalı _____

Call sign _____

Qeydiyyat limanı və nömrəsi _____

Port of registry and registration number _____

Gəmi sahibinin adı və ünvanı _____

Owner and address of the owner _____

Gəminin reyestrindən çıxarılması üçün səs _____

Is removed from the bareboat-charter registry

from “___” _____ 20__ year

Gəmi “___” _____ 20__ il tarixində
berbout-çarter reyestrindən çıxarılmışdır.

due to _____

Məhdudluq tələbləri dairəsinə lümat _____

Information on limitations _____

Bu arayı Azərbaycan Respublikasının Dövlət
Dəniz Administrasiyası tərəfindən verilmişdir.

This certificate issued by the State Maritime
Administration of the Republic of Azerbaijan

Verildiği yer _____

Issued at _____

Verilmə tarixi “___” _____ 20__ il

Issued on “___” _____ 20__ year

M.Y.
Seal

Dövlət Dəniz Administrasiyasının rəisi
Head State Maritime Administration